

Dilqəm
Əhməd

"Əfəndim, qızımız Nəriman ilə oğlumuz Səmədin evlənmələri münasibətilə iyunun 8-i, cümlə axşamı günü, axşam saat 10-dan etibarən Teşvikiyədəki evimizdə verəcəyimiz ziyafətə həzurunuzla şərəf vermənizi rica edirik!"

Apellyasiya məhkəməsi üzv-lərindən – Mehmed Əli Müür Müdərris – Əhməd Ağaoğlu Ünvan: Nişantaşı, Teşvikiyə. İhlamur caddesi, No: 29:

Bu, Türkiyəyə mühacirət etmiş azərbaycanlı siyasetçi, mütefəkkir Əhməd bəy Ağaoğlunun övladı Səməd Ağaoğlunun evliliyi ilə bağlı dəvətnamə mətnidir.

Səməd bəyin ailə həyatı qurdugu Nəriman xanım Ağaoğlu ailəsinin kölgəsində qalsa da, Türkiyə siyasetində yer almış şəxsiyyətlərdən biridir.

Zəhra Nəriman Ağaoğlu rumi təqvimlə 1330-cu ildə (miladi 1912) İzmirdə (bəzi sənədlərdə İstanbul) doğulub. Atası Apellyasiya Məhkəməsinin üzvü Əli Müür Babaoglu, anası Zəhra xanımdır. İlk təhsilini Eskişehirdə, orta məktəbi Çamlıçada, lisey təhsilini Erenköy qız liseyində bitirib.

Fransada bir il hüquq təhsili alıb. Strasburqda oxuyarkən burada təhsil alan Səməd Ağaoğlu ilə tanış olub, daha sonra evlənilər.

Tektaş və Mustafa Kamal adlı oğulları, Fatma Sitarə adlı qız-



ları anadan olub. Həsən Tektaş Ağaoğlu 1934-cü il martın 3-de İstanbulda doğulub. Yazar, tərcüməçi, siyasi fəal olub. 2018-ci ildə vəfat edib. Mustafa Kamal 1939-cu ildə doğulub, şair olub, Mim Kaf Ağayev imzası ilə şeirlər yazıb. Ona Atatürkün adı verilib.

1950-ci ildə Ankara Maarif kollecini, 1954-cü ildə Ankara Atatürk liseyini, 1958-ci ildə Eskişehir liseyini bitirib. Hüquq fakültəsinə daxil olsa da, təhsilini

tamamlamayıb. 1962-ci ildə qardaşı Tektaş Ağaoğlu ilə birlikdə "Ağaoğlu" nəşriyyatını qurub, sol yönümlü kitablar çap edib. 20 oktyabr 1999-cu ildə vəfat edib.

Fatma Sitarə 1945-ci ildə doğulub. Arnavutköy qızlar kollecinde təhsil alsı da, təmamlamayıb, Londona gedib, orada təhsil alıb. Daha sonra Fransaya yollanıb, oradakı Türkiyə səfirliyində üç il çalışıb. Ömrünü rəssamlıqla başa vurub, 2010-cu ildə vəfat edib.

Hərbi چəvriliş, siyasi qadağalar

1960-ci ildə Adnan Mende-

yine Əhməd bəyin qızları Süreyya və Tezer xanımları qarşı çıxıb. Səməd bəy bacılarının mövqeyi ilə bağlı gündəliyində 27.09.1961-ci il tarixli qeydində yazıb:

"Nərimanın Manisadan deputatlığı doğrudur! Bunu manisadilar israrla istəyiblər. Fəqət Süreyya və Tezer çox da tərəfdar deyillər. Onlar da mənim kimi ağır sözlərə məruz qalması, pis rəftara sinə gərməsi lazımla-çaq deyə düşünlərlər. Nəriman "İstəyirsən, vaz keçim" dedi. Xeyr, amma ağır, təmkinli ol və bəzi adamlara üz vermə" de-dim".

13.10.1961-ci il tarixli qey-



Əhməd Ağaoğlunun gəlini, millat vəkili, Şuşa səyahəti



res hökumətinin hərbi چəvriliş nəticəsində devrilməsindən sonra Səməd Ağaoğlu həbs edilib. Ərinin həbsindən sonra qəzetlərdə verdiyi bəyanatlar onun da tutulmasına səbəb olub. Bir ay müddətində Demokrat Partiyası dövründə terifləmek suçu ilə Topqapı həbsxanasında qalıb. Bu ağır günlər davam edərkən, 1961-ci ildə ölkədə parlament seçkiləri keçirilib.

Nəriman xanım Ədalət Partiyasından seçkilərə qatılıb. Səməd Ağaoğlunun həbsxana gündəliklərdən bəlli olur ki, xanımının siyasetlə məşğul olmasına qarşı olub və buna inanmayıb. 14.09.1961-ci il tarixli qeydində yazıb:

"Dünən və əvvəlki günkü qəzetlərdə Nərimanın Manisadan Ədalət Partiyasından namizəd olacağı yazılıb. Bu, uydurma bir xəbərdir. Amma pis, hər baxımdan xoş olmayan haldır. Nərimana da hər ehtimala qarşı belə bir təklif olarsa, qəbul etməməsini yazdım".

On gün sonrakı, 24.09.1961-ci il tarixli qeydində isə yazıb:

"22 sentyabr tarixli "Son həvadis" Nərimanın Ədalət Partiyasından namizədliyini qəti olaraq yazar. Nəriman nə üçün mənimlə məsləhətleşmədən bu işi gördü? Deputatlığı məni xilas etmək üçündürmü?"

Nəriman xanımın namizədli-

dində isə S.Ağaoğlu bu namizədliyə daha müsbət baxıb:

"Əcəba, Nəriman Manisadan millət vəkili seçile biləcəkmi? İndi düşünürəm ki, olan oldu, onuz da. Süreyya və Tezer də qəbul etsələr və seçilsələr, düşmənlərimizə ən gözəl cavab bulacaq".

Nəhayət, 19.10.1961-ci il tarixli qeydində nəticə barədə məlumat verib: "Bu sabah radiodan Ali Seçki Şurası tərəfindən Nərimanın Manisadan seçildiyi rəsmən elan edildi. Bir çox baxımdan məmmununam".

Qeyd edək ki, 1961-ci ildə Süleyman Dəmirel Ədalət Partiyasından seçkiyə qatılan Nəriman xanımın bu şəhəri təmsil etməsi təsadüfi deyildi. Çünkü 1960-ci il hərbi چəvrilişindən sonra siyasi fəaliyyətinə qadağa qoyulan eri Səməd bəy də daha önce bu şəhərin təmsilçisi idi.

Parlamentdə sərt çıxış

Nəriman xanımın ilk deputatlığı dönəmində ən önemli fəaliyyəti erinin timsalında həbs edilən, Menderesin timsalında edam edilen Demokrat Partiyası mənsublarının hüquqlarının müdafiəsi ilə bağlı olub. Keçmiş siyasetçilərə qarşı münasibəti sərt şəkildə qıyanan Nəriman xanımın çıxışları məclis sədrinin və Cümhuriyyət Xalq Partiyası üzvlərinin etirazına səbəb olub. Nəriman xanım parlament kursusundan deyib:

"Bir çox yoldaşlar bu kursuya çıxır, özlərini müdafiədən məhrum kimsələrin əleyhinə söz danışırlar. Bu, əfəndiliyə yaraşdır, türk ənənəsinə yaraşdır! O insanlar ki, iyirmi ayda iyirmi ilin iztirabını çəkdilər".

Digər bir çıxışında da Nəriman xanım əvvəl məsələsini gündəmə daşıyıb:

"Bir milletin birlik və qardaşlı-

ğı ortaq ağrıları, ortaq xoşbəxtliklərlə meydana çıxır. Millətin bir qismi dərdli və ağrılı halda yaşayarken, xoşbəxtliklərin ömrü uzun və tam ola bilməz... Əvvəl məsəlesi hər hansı bir partiyənin istismar vəsiliyi deyil. O, bu gün millət bərabərliyinin zəruri tədbiri halına gəlib".

1965-ci il seçkilərində Nəriman xanım yenidən millət vəkili seçilib. Bu dövrdə onun fəaliyyəti daha çox bùdcə qanunları ilə bağlı olub.

1969-cu ildə hərbi چəvrilişdən sonra fəaliyyətinə qadağa qoyulan Demokrat Partiyasının (Səməd Ağaoğlunun üzvü olduğu) əvvəl qanununa düşməsi ilə bağlı qanun dəyişikliyinə Ədalət Partiyasının tutduğu mövqə onun partiyadan istəfa verməsi nə səbəb olub.

Prezident Cəlal Bayarın qızı, millət vəkili Nilufər Gürsoy da partiyadan ayrılib. Nəriman xanım 1970-ci ildə Ədalət Partiyasından ayrılanların qurduğu Demokrat Partiyasına, 1983-cü ildə isə Milliyyətçi Demokrat Partiyasına üzv olub. Siyasi fəaliyyətlə yanaşı, ictimai işlərdə ön planda olan Nəriman xanım Türk Qadın-

S.Ağaoğlu Strasburqda diplomala bilməsə də, "Strasburq xatirələri" adlı əsərini yazıb.

1931-ci ildə Nəriman xanımla evlənib. S.Ağaoğlu 1946-ci ilin iyul ayında Demokrat Partiyasına üzv olub. 1950-ci il sekiyilərində yenidən Manisa millet vəkili seçilib. 1954-ci il sekiyilərində yenidən Manisa millet vəkili seçilib, III Menderes hökumətində İşlətmələr naziri, IV Menderes hökumətində Sənaye naziri olaraq çalışıb.

1957-ci il sekiyilərində yenidən Manisa millet vəkili olaraq məcli-



se girən Ağaoğlu, V və son Menderes hökumətində əvvəl Sənaye, sonra Dövlət naziri olaraq vəzifə alıb. 1958-ci ilin sentyabrında hökumətdən ayrılib.

1960-ci il 27 may əvvəlindən qədər millət vəkili olub. Hərbi چəvriliş nəticəsində S.Ağaoğlu da mühakimə edilib, ömürlük həbs cəzasına mahkum olunub. Əvvəlcə Yassiadada, sonra isə Kayseridə həbsxanada qalıb. Daha sonra bir neçə həbsxanaya köçürüldən S.Ağaoğlu 1964-cü ildə verilən əvvəl fermanı nəticəsində azad edilib.

S.Ağaoğlu 1966-ci ilin 13 avqustunda Nəriman xanımla birlikdə SSRİ-yə səfər edib. İki ay ərzində onlar SSRİ-nin bir çox yerlərində, eləcə də, Azərbaycanda olublar. S.Ağaoğlu Bakıda və Şuşadakı qohumları ilə görüşüb. 1967-ci ildə səfər təəssüratlarını ehtiyyətə edən "Sovet Rusiya Imperatorluğu" adlı kitabı nəşr edilib.

Səməd bəy həbsdən çıxdıqdan sonra ədəbiyyatla məşğul olub, xatirələrini yazıb. 6 avqust 1982-ci ildə vəfat edib.

İki il sonra - 1984-cü il fevralın 17-də isə Nəriman xanım İstanbulda vəfat edib. Feriköydəki ailə məzarlığında dəfn olunub.



lar Birliyi idarə heyətində də temsil olunub.

Bakı və Şuşaya səfər

Nəriman xanımın yoldaşı Səməd Ağaoğlu 1909-cu il aprelin 23-də Bakıda doğulub, bir neçə aylıq körpə ikən ailesi Türkiyəyə köçüb. İlk təhsilini İstanbulda, Fevziyyə məktəbinde alıb, sonra ailənin Ankaraya köçməsi nəticəsində Ankara liseyində oxuyub.

1927-ci ildə liseyi bitirib, Ankara Universitetinin hüquq fakülətəsinə qəbul olub. 1930-cu ildə Ankara Hüquq Fakültəsindən məzun olan S.Ağaoğlu təhsilini davam etdirmək üçün Fransanın Strasburq şəhərinə gedib.

